



MAGİSTRATURAYA ƏRİZƏ VERƏN BAKALAVRLAR ÜÇÜN TƏLİMAT

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabinetini olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər. Şəxsi kabinetini <https://ekabinet.dim.gov.az/> linkinə daxil olmaqla yaratmaq lazımdır. Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavr <https://eservices.dim.gov.az/erizemag/erize> sahifəsinə daxil olmalı, şəxsi kabinetin istifadəçi adı və şifrəni daxil etməlidir (şəkil 1).

Şəkil 1. Giriş

Açılan sahifədə aktiv və istifadə olunan elektron xidmətlər əks olunur. Müvafiq xidmətin qarşısındakı "Daxil ol" düyməsini sıxaraq ərizəyə keçid edin (şəkil 2).

Şəkil 2. İstifadə etdiyiniz xidmətlər

Ekranada əks olunan sahifədə 3 alt menyu (şəxsi məlumatlar, ali təhsil və imtahan) və status bölməsi yerləşir:

- "Şəxsi məlumatlar" bölməsində şəxsi və əlaqə məlumatlarınız əks olunub (bu sahələrdə dəyişiklik etmək üçün şəxsi kabinetə keçid etmək və dəyişikliyi orada icra etmək lazımdır). Əgər ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunduqdan sonra soyad, adı və ya atasının adında dəyişiklik olubsa, müvafiq xanalarda dəyişiklikləri edib, "Yadda saxla" düyməsini sıxın (şəkil 3);

Elektron ərizənin iş nömrəsi: 100003

Şəxsi kabinetinizdə olan vəsait: 0.00AZN +



Şəxsi məlumatlar

Ali təhsil

İmtahan



Soyadı, adı və atasının adı	Doğum tarixi	Şəxsiyyət təsdiq edən sənəd
<input type="text"/>	<input type="text"/>	<input type="text"/>
Vətəndaşlığı	Qeydiyyatda olduğu məntəqə	Faktiki yaşadığı məntəqə
Azərbaycan Respublikası vətəni	<input type="text"/>	<input type="text"/>
Mobil telefon nömrəsi	Elektron poçt ünvanı	
<input type="text"/>	<input type="text"/>	

Yuxarıdakı sahələrdə dəyişikliklər Şəxsi kabinetdə aparılmalıdır.

Ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə qəbul olunduqdan sonra soyadında, adında və ya atasının adında hər hansı bir dəyişiklik olubsa, əvvəlki soyadı, adı və ya atasının adı da daxil edilməlidir. Əgər soyadında, adında və ya atasının adında heç bir dəyişiklik olmayıbsa, bu sahələr boş saxlanılmalıdır. (Azərbaycan əlifbasının hərfləri ilə doldurulmalıdır)

Əvvəlki soyadı	Əvvəlki adı	Əvvəlki ata adı
<input type="text"/>	<input type="text"/>	<input type="text"/>

Yadda saxla

Şəkil 3 Şəxsi məlumatlar bölməsi

- "Ali təhsil" bölməsində "Bakalavr təhsili haqqında məlumat verin" düyməsini sıxdıqda məlumatlarınızı "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən (TMMS) (xarici ölkələrdə təhsil alanların məlumatları isə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müvafiq informasiya sistemindən) sorğulanıb ekranda əks olunur (Bakalavr təhsili haqqında məlumat cədvəldə əks olunmadığı halda bitirdiyiniz təhsil müəssisəsinə müraciət edib, diplom məlumatlarının TMMS-ə daxil edilməsini tələb edin). "Seç" düyməsini sıxdıqda, açılan pəncərədə bakalavr diplomuna aid məlumatlar əks olunur. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) xanasının boş olması, ÜOMG-nün TMMS-ə daxil edilmədiyini göstərir. Bu göstərici məlum olmadıqda, həmin xana boş qalmalıdır. Bundan sonra "Yadda saxla" düyməsini sıxın (şəkil 4 və şəkil 5);

Elektron ərizənin iş nömrəsi: 100003

Şəxsi kabinetinizdə olan vəsait: 0.00AZN +



Bakalavriat

Bakalavr təhsili haqqında məlumat verin

Bakalavriat təhsili

	Təhsil səviyyəsi	Soyadı, adı və atasının adı (FİN kod)	Təhsil müəssisəsi, bitirdiyi il	İxtisas	Diplomun seriya və nömrəsi	Ödəniş forması	ÜOMG	Status
Mənbə: TMMS								
<input type="checkbox"/>	Bakalavriat							bitirib

Yuxarıdakı cədvəldən istədiyiniz bakalavriat təhsilinizə uyğun sətiri seçin. Əgər Sizin bakalavriat təhsiliniz yuxarıdakı cədvəldə qeyd edilməyibsə, onda aşağıdakı 'Bakalavriat təhsilim göstərilməyib' düyməsini basın.

Bakalavriat təhsilim göstərilməyib

Şəkil 4. Ali təhsil bölməsi

2025/2026-cı TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ ALI TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MAGİSTRİTURALARINA QƏBUL

Elektron arızanın iş nömrəsi: 287206 Şəxsi kabinetinizdə olan vəsait: 0.00AZN

Bakalavriat

Ali təhsili

Bitirdiyi (bitirəcəyi) təhsil müəssisəsi: 11703 - Azərbaycan Texniki Universiteti Bitirdiyi (bitirəcəyi) il: 2019

Bakalavr səviyyəsinə qəbul olduğu il: 2015 Bakalavr səviyyəsinə qəbulda iş nömrəsi: Diplomun seriya və nömrəsi:

Bitirdiyi ixtisas: 50632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi *

İxtisaslaşma dili: Ümumi orta müvəffəqiyyət göstəricisi (şkala və göstərici): Seçin

Yadda saxla

Şəkil 5. Ali təhsil haqqında məlumatlar

Əgər təhsiliniz haqqında məlumat ekranda əks edilmirsə “Bakalavr təhsilim göstərilməyib” düyməsini sıxıb açılan pəncərənin müvafiq xanalarına təhsiliniz haqqında məlumatları daxil edib “Yadda saxla” düyməsini sıxın (şəkil 6).

Bakalavriat

Ali təhsili

Bitirdiyi (bitirəcəyi) təhsil müəssisəsi: Seçin Bitirdiyi (bitirəcəyi) il:

Bakalavr səviyyəsinə qəbul olduğu il: Bakalavr səviyyəsinə qəbulda iş nömrəsi: Diplomun seriya və nömrəsi:

Bitirdiyi ixtisas: İxtisasın kodu və ya ya adının ən azı ilk 5 simvolunu daxil edin

Diqqət! İxtisasın adı düz deyilsə, ixtisası silin və ixtisasın kodunun ilk 5 simvolunu daxil etdikdən sonra açılan siyahıdan düzgün olan ixtisası seçin.

İxtisaslaşma dili: Ümumi orta müvəffəqiyyət göstəricisi (şkala və göstərici): Seçin

Yadda saxla


Şəkil 6. Ali təhsil haqqında məlumatların əlavə edilməsi bölməsi

Bakalvr təhsili haqqında məlumatlar daxil edildikdən sonra magistratura (əgər varsa) səviyyəsi üzrə təhsiliniz haqqında məlumatlar daxil edilməlidir. Bunun üçün "Magistr təhsili haqqında məlumat verin" düyməsini basın və açılan pəncərədə təhsilin ödəniş formasını seçib "Yadda saxla" düyməsini sıxın (şəkil 7 və şəkil 8).

DÖVLƏT İMTAHAN MƏRKƏZİ İstifadəçi: Çıx

2025/2026-cı TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ ALI TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MAGİSTRATURALARINA QƏBUL

Elektron arızanın iş nömrəsi: 287206 Şəxsi kabinetinizdə olan vəsait: 0.00AZN +



- ✓ Şəxsi məlumatlar
- ✓ All təhsil
- ✓ İmtahan

Bakalvriat

Qəbul ili və iş nömrəsi	Bitirdiyi (bitirəcəyi) təhsil müəssisəsi, il	İxtisas	İxtisaslaşma	Diplomun seriya və nömrəsi	Ümumi orta müvəffəqiyyət göstəricisi (şkala üzrə)	Status
	Azərbaycan Texniki Universiteti, 2019	50632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi				✎ ✕

Magistratura

Magistr təhsili haqqında məlumat verin

Şəkil 7. Magistratura təhsili bölməsi

Magistratura təhsili

Ödəniş forması

Magistr təhsilim yoxdur

Magistraturlarda dövlət hesabına təhsil almışam

Magistraturlarda ödənişli əsaslarla təhsil almışam

Bitirdiyi (bitirəcəyi) təhsil müəssisəsi:

Bitirdiyi (bitirəcəyi) il:

Yadda saxla

Şəkil 8. Magistratura təhsili haqqında məlumat bölməsi

- İmtahan bölməsinə keçid edib aktiv imtahan qeydiyyatına uyğun 1-ci cəhd (və ya 2-ci cəhd) imtahanına qeydiyyatdan keçmək üçün şəkildə göstərilmiş düyməni sıxın (şəkil 9).

DÖVLƏT İMTAHAN MƏRKƏZİ İstifadəçi: Çıx

2025/2026-cı TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ ALI TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MAGİSTRATURALARINA QƏBUL

Elektron arızanın iş nömrəsi: 287206 Şəxsi kabinetinizdə olan vəsait: 0.00AZN +



- ✓ Şəxsi məlumatlar
- ✓ All təhsil
- İmtahan

İmtahana qeydiyyatdan keçin

Şəkil 9. İmtahana qeydiyyat bölməsi

Açılan ekranda imtahanda iştirak edəcəyiniz bölməni və xarici dili seçib “Yadda saxla” düyməsini sıxın (şəkil 10).

Qeydiyyat

Bölmə: Azərbaycan

Xarici dil: Rus

İxtisaslaşma seçimi mərhələsində magistratura səviyyəsinin 060102 (dil və ədəbiyyat müəllimliyi), 060103 (xarici dil müəllimliyi), 060201 (filologiya) və 060203 (tərcümə) ixtisaslarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisaslaşma dili. Bu bəndi ixtisaslaşma seçimi mərhələsində magistratura səviyyəsinin 060102 (xarici dil və ədəbiyyat müəllimliyi), 060103 (xarici dil müəllimliyi), 060201 (filologiya (xarici dil və ədəbiyyat)) və 060203 (tərcümə) ixtisaslarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrlar mütləq siyahıdan seçirlər.

Seçin

Yadda saxla

Şəkil 10. Bölmə və dil seçimi

Ərizənin statusu hissəsində imtahana qeydiyyat ərizəsinin təsdiq olunub-olunmadığı və səhvlər haqqında məlumat qeyd olunur (şəkil 11). “Təsdiq et” düyməsini sıxdıqda ekrana xəbərdarlıq bildirişi açılır. Bu bildirişdə ərizənin təsdiqi üçün tələb olunan vəsaitin şəxsi kabinetin balansından çıxarılmasına razılıq verərək, ərizəni özünüz təsdiq edin.

DÖVLƏT İMTAHAN MƏRKƏZİ

İstifadəçi: Çıx

2025/2026-cı TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MAGİSTRATURALARINA QƏBUL

Elektron ərizənin iş nömrəsi: 287206

Şəxsi kabinetinizdə olan vəsait: 50.00AZN +

Magistraturaya 1-ci cəhd qəbul imtahanına qeydiyyat

Bölmə:	Azərbaycan	Xarici dil:	Fransız	İxtisaslaşma:	
Status:	Təsdiq edilməyib				

Şəxsi məlumatlar

Ali təhsil

İmtahan

Ərizənin statusu:

Magistraturaya 1-ci cəhd qəbul imtahanına qeydiyyat

Ərizə təsdiq edilməyib. Ərizəni özünüz təsdiq edin.

Təsdiq et

Şəkil 11. Ərizənin təsdiqi bölməsi

Təsdiqlənmiş ərizəni çap etmək üçün “Çap” düyməsini sıxın.

Məxfiliyi təmin etmək və kənar şəxslərin müdaxiləsinin qarşısını almaq üçün ərizə səhifəsinin yuxarı sağ hissəsində yerləşən “Çıx” düyməsini sıxın.